

**“MAKSİMUS”**  
**Məhdud Məsuliyyətli Cəmiyyəti**

**31 dekabr 2022-ci il tarixinə**

**MALİYYƏ HESABATLARI VƏ  
MÜSTƏQİL AUDİTOR RƏYİ**

**Mündəricat****Səhifə**

<b>Müstəqil Auditorun Rəyi</b>	<b>1-2</b>
<b>Balans Hesabatı</b>	<b>3</b>
<b>Mənfəət və Zərərlər Hesabatı</b>	<b>4</b>
<b>Kapitalda Dəyişikliklər Hesabatı</b>	<b>5-6</b>
<b>Pul Vəsaitlərinin Hərəkəti Hesabatı</b>	<b>7-8</b>
<b>Maliyyə Hesabatları üzrə Qeydlər</b>	<b>9-21</b>

# “MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə

## Maliyyə hesabatlarının auditinə dair

### Rəy

Bakı şəhəri

14 aprel 2023-cü il

Biz “MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, qoşma maliyyə hesabatları Şirkətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

#### Müsbət Rəy üçün əsaslar

Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Audit zamanı təqdim olunmuş sənədlərdə əsas kimi götürülmüş təsdiqedic materiallar yoxlanılmış, habelə sifarişçi-təsərrüfat subyektinin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir. Hesab edirik ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində müsbət rəy vermək üçün kifayət qədər auditor sübutu toplanmışdır.

#### Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

## **Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşəkar mühakimə tətbiq edirəm və peşəkar inamsızlıq nümayiş etdirirəm. Mən həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirirəm, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirəm. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

- Şirkətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərti ilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürəm.

- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndirirəm.

- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Şirkətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatımda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyəm və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimə dəyişiklik etməliyəm. Nəticələrim auditor hesabatımın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Şirkətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm.

Mən subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığım zaman daxili nəzarətdə aşkar etdiyim əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat verirəm.

Mən həmçinin subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat verirəm ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğu əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişəm.

Şirkətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatımda məlumatın verilməməsini qərara almadığım halda, mən bu məsələləri auditor hesabatında təsvir edirəm.

**Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən  
verilmiş**

**Lisensiya: SA/374**

**28.12.2022-ci il**

**Azərbaycan Respublikasının  
Auditorlar Palatasının Sərbəst  
Auditoru:**



**Seyidov Elnur Sabir oğlu**

**“MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin**

**Mühasibat balansı**

31 Dekabr 2022-ci il tarixinə

(Azərbaycan manatı ilə)

İrəddə ənin №-si	Qeydlər	2 022	2 021
	<b>AKTİVLƏR</b>		
1	Uzunmüddətli aktivlər		
10	Qeyri-maddi aktivlər		
11	Torpaq, tikili və qurğular	5 371.50	5 775.80
12	Maşınlar, avadanlıqlar və hesablama texnikası	11 835.61	15 208.14
	Nəqliyyat vasitələri	194 597.13	165 701.52
	Digər əsas vəsaitlər	24 002.21	30 002.77
13	Daşınmaz əmlaka investisiyalar		
14	Bioloji aktivlər		
15	Təbii sərvətlər		
16	İştirak payı metodu ilə uçota alınmış investisiyalar	7 852 440.00	7 852 440.00
17	Təxirə salınmış vergi aktivləri		
18	Uzunmüddətli debitor borcları		
19	Sair uzunmüddətli aktivlər		
	<b>Cəmi uzunmüddətli aktivlər</b>	<b>8 088 246.45</b>	<b>8 069 128.23</b>
2	Qısamüddətli aktivlər		
20	Ehtiyatlar	16 000 239.59	17 505 887.24
21	Qısamüddətli debitor borcları	1 189 873.06	1 475 621.17
22	Dövlət büdcəsinə (vergilər üzrə)	0.00	694 015.65
23	Pul vəsaitləri və onların ekvivalentləri	52 045.22	135 127.46
24	Gələcək dövrün xərcləri		
25	Sair qısamüddətli maliyyə aktivləri		
26	Sair qısamüddətli aktivlər	11 240 453.34	11 528 853.34
	<b>Cəmi qısamüddətli aktivlər</b>	<b>28 482 611.21</b>	<b>31 339 504.86</b>
	<b>CƏMİ AKTİVLƏR</b>	<b>36 570 857.66</b>	<b>39 408 633.09</b>
	<b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>		
3	Kapital		
30	Ödənilmiş nominal (nizamnamə) kapital	10.00	10.00
31	Emissiya gəliri		
32	Geri alınmış kapital (səhmlər)		
33	Kapital ehtiyatları		
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	0.00	5 979 337.90
35	Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərər)	1 134 345.92	
	<b>Cəmi kapital</b>	<b>1 134 355.92</b>	<b>5 979 347.90</b>
4	Uzunmüddətli öhdəliklər		
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
43	Uzunmüddətli kreditör borcları		
44	Sair uzunmüddətli öhdəliklər		
	<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		
5	Qısamüddətli öhdəliklər		
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	14 717 928.40	15 886 574.55
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	186 601.28	0.00
53	Qısamüddətli kreditör borcları	1 326 470.72	1 236 059.47
55	Sair qısamüddətli öhdəliklər	19 205 501.34	16 306 651.17
	<b>Cəmi qısamüddətli öhdəliklər</b>	<b>35 436 501.74</b>	<b>33 429 285.19</b>
	<b>CƏMİ ÖHDƏLİKLƏR</b>	<b>35 436 501.74</b>	<b>33 429 285.19</b>
	<b>CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>	<b>36 570 857.66</b>	<b>39 408 633.09</b>

RƏHBƏR

BAŞ MUHASİB

**“MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin**  
**Kapitalda dəyişikliklər haqqında hesabat**

31 Dekabr 2022-ci il tarixinə

(Azərbaycan manatı ilə)

	Qeydlərə istinad	Ödənilmiş nizamnamə kapitalı	Emissiyadan gəliri	Geri alınmış kapital (səhmlər)	Kapital ehtiyatları					Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	CƏMI
					Yenidən qiymətləndirmə üzrə ehtiyat	Məzənnə fərqləri üzrə ehtiyat	Qanunvericilik üzrə ehtiyat	Nizamnamə üzrə ehtiyat	Digər ehtiyatlar		
1/1/2022-ci il tarixinə qalıq		10.00								5 979 337.90	5 979 347.90
Uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər											
1/1/2022-ci il tarixinə düzəlişlərdən sonra qalıq		10.00								5 979 337.90	5 979 347.90
Aktivlərin yenidən qiymətləndirilməsi											
Məzənnə fərqləri											
Mənfəət və zərər haqqında hesabatda tanınmamış gəlirlər və xərclər										-4 779 919.18	-4 779 919.18
<b>Hesabat dövründə xalis mənfəət (zərər)</b>										<b>-65 072.80</b>	<b>-65 072.80</b>
Mülkiyyətçilərin kapital qoyuluşları											
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividentlər)											
Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar											
Kapitalın maddələr arasında köçürülmələrindən əvvəl 31/12/2022-ci il tarixinə qalıq											
Kapitalın maddələr arasında köçürülmələr											
<b>31/12/2022-ci il tarixinə qalıq</b>		10.00								<b>1 134 345.92</b>	<b>1 134 355.92</b>
<b>2022-ci il üzrə kapitalda dəyişikliklərin cəmi</b>											

RƏHBƏR

BAŞ MUHASİB

**“MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin**

**Mənfəət və zərər haqqında hesabat (xərclərin funksiyaları üzrə)**

31 Dekabr 2022-ci il tarixinə

(Azərbaycan manatı ilə)

Bölmü n / maddə in №-si		Qeydlərə istinad	2022
	Malların təqdim edilməsindən (İşlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir		2 753 101.50
	İcarədən		691 366.84
	Sığortadan		4 526.00
	Mənfi kurs fərqi		-4 250.32
	<b>Ümumi gəlir</b>		<b>3 444 744.02</b>
	<b>Ümumi xərclər</b>		<b>3 509 816.82</b>
	Əmək haqqı və ona bərabər tutulan ödəmələr		220 716.40
	Sosial sığorta haqları		43 237.66
	Malın dəyəri		2 345 112.39
	Elektrik enerjisi		170 060.66
	Su və kanalizasiya xərcləri		6 970.35
	Rabitə xərcləri		243.01
	Bank xidməti üzrə xərclər		4 814.56
	Reklam xərcləri		9 811.00
	Bilavasitə malların təqdim edilməsi, işlərin görülməsi ilə bağlı xərclər		31 625.05
	Faizlərlə əlaqədar xərclər və ayırmalar		510 828.40
	Binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya		404.30
	Maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya		3 372.53
	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya		64 865.71
	Digər əsas vəsaitlər		6 000.56
	Təmir xərcləri		407.00
	Ödənilmiş sığorta haqları		6 383.77
	Digər xərclər		68 621.00
	Torpaq vergisi		14 080.00
	Əmlak vergisi		2 262.47

	<b>HESABAT DÖVRÜ ÜÇÜN VERGİNİN HESABLANMASI MƏNFƏƏT VƏ ZƏRƏR</b>		2022
	Vergiyə cəlb olunan mənfəət		-65 072.80
	Mənfəət üzrə azadolmalar və güzəştlər		
	<b>ZƏRƏR</b>		
	Mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri		
	Mənfəət vergisinin dərəcəsi		0.20
	<b>MƏNFƏƏT VERGİSİ</b>		<b>0.00</b>
	Mənfəət vergisi hesablanan zaman tanınmamış gəlirlər və xərclər		
	<b>XALIS MƏNFƏƏT VƏ YA CARİ İLİN ZƏRƏRİ</b>		<b>- 65 072.80</b>



**“MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin**  
**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

31 Dekabr 2022-ci il tarixinə

(Azərbaycan manatı ilə)

	Qeydlərə istinad	2022
<b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>		
Hesabat dövrü üzrə xalis mənfəət (zərər)		-65 072.80
Hesablanmış Mənfəət vergisi		0.00
Torpaq ,tikili və avadanlıqlar üzrə amortizasiya		74 643.10
Qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri		
Şübhəli borclar üzrə yaranmış ehtiyatlar		
Əsas vəsaitlərin xaric olmasından zərər		
Ehtiyatların artması (azalması)		1 505 647.65
Debitor borcların artması (azalması)		285 748.11
Maliyyə və investisiya fəaliyyətinə aid olan maddələr		
Sair qısamüddətli aktivlərdə artma (azalma)		288 400.00
Vergi və sair məcburi öhdəliklərdə artma (azalma)		880 616.93
Sair qısa müddətli öhdəliklərdə artım (azalması)		2 898 850.17
Kreditor borclarının artması (azalması)		90 411.25
Sair		
<b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti</b>		<b>5 959 244.41</b>
<b>İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>		
Torpaq,tikili və avadanlıqların əldə edilməsi		-93 761.32
Qeyri-maddi aktivlərin əldə edilməsi		
Torpaq,tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
<b>İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti</b>		<b>-93 761.32</b>
<b>Maliyyə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>		
Alınmış bank kreditləri		2 049 800.50
Ödənilmiş bank kreditləri		-3 218 446.65
Alınmış borclar		
Qaytarılmış borclar		
Kapitalın istifadəsi		-4 779 919.18
Kapital ehtiyatları		
Divident üzrə ödənişlər		
<b>Maliyyə fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti</b>		<b>-5 948 565.33</b>
<b>Pul vəsaitləri və onların ekvivalentinin xalis hərəkəti</b>		<b>-83 082.24</b>
<b>Pul vəsaitlərinin və onların ekvivalentlərinin ilin evvəlinə qalığı</b>		<b>135 127.46</b>
<b>İl ərzində pul vəsaitlərinin artırması (azalması)</b>		<b>-83 082.24</b>
<b>Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri</b>		
<b>Pul vəsaitlərinin və onların ekvivalentlərinin ilin sonuna qalığı</b>		<b>52 045.22</b>

RƏHBƏR

BAŞ MUHASİB

## **Maliyyə hesabatlarına şərhlər və qeydlər.**

### **1. Giriş**

Hazırkı maliyyə hesabatları 2022-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq "Maksimus" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün tərtib edilmişdir. Müəssisə Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir "Maksimus" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qapalı səhmdar cəmiyyətidir.

#### **1.1. Cəmiyyət haqqında ümumi məlumat.**

"Maksimus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi 07.03.2007-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyata alınmış və ona 0082125 saylı Şəhadətnamə verilmişdir. Cəmiyyət 06.07.2004-cü il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialında qeydiyyatdan keçərək yeni 2900010021 saylı VÖEN almışdır. Cəmiyyət Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən növbəti dəfə 07.03.2014-cü il tarixdə Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarış almışdır.

"Maksimus" Məhdud Məsuliyyətli Cəmiyyəti öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Hesabat dövrü ərzində Cəmiyyət Yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur.

31 dekabr 2022-ci il tarixə Müəssisənin işçilərinin sayı *48 nəfər olmuşdur.*

*Cəmiyyətin təsisçisi fiziki şəxs Gülməmmədov Muxtar Əşrəf oğlu (ş/v AZE № 16194294 Bakı şəhəri Xətai RPİ-si tərəfindən 16.02.2016-cı il tarixdə verilib). Cəmiyyətin nizamnamə kapitalı 10,00 manat həcmində hər biri 1 (bir) manat olmaqla 10 paydan ibarətdir və təsisçi tərəfindən pul şəklində bir dəfəyə ödənilmişdir.*

Menejment və nəzarət Müəssisənin direktoru cənab Gülməmmədov Muxtar Əşrəf oğlu tərəfindən aparılır və Müəssisənin səhmdarına hesabat verir.

#### **1.2. Cəmiyyətin hüquqi ünvanı**

*"Maksimus" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı:  
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Bakı-Dərbənd yolu, ev Şimalı*

#### **1.3. Əməliyyat valyutası**

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

### **2. Cəmiyyətin əməliyyat mühiti**

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Azərbaycan Respublikasında iqtisadi inkişafın gələcək

## 31.12.2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

perspektivləri hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və pul islahatlarının səmərəliliyindən, eləcə də vergi, sosial sığorta, hüquq, normativ və siyasi sistemin inkişafından xeyli dərəcədə asılıdır.

### **3. Uçot siyasətinin təqdimatı**

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

#### **3.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları**

"MAKSİMUS" MMC mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericilik aktları əsasında hazırlanmış və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələri açıqlasın.

#### **3.2. Valyutaların yenidən hesablanması**

##### *(a) Funksional valyuta və hesabat valyutası*

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu Cəmiyyətin yerli valyutası olan Azərbaycan manatıdır (AZN).

##### *(b) Əməliyyatlar və qalıqlar*

Xarici valyuta ilə aparılan əməliyyatlar onların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hədcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

#### **3.3. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)**

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

- Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

## 31.12.2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenidən qiymətləndirilməmişdir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilməmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı hədləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

### **3.4. Amortizasiya**

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Binalar və qurğular –illik 7%
- Maşın və avadanlıqlar –illik 20%
- İT avadanlıqları –illik 20%
- Nəqliyyat vasitələri –illik 25%
- Mebel və təsərrüfat inventarları –illik 20%
- Sair əsas vəsaitlər illik 20%

Aktivlərin ləğvəilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaricolmasından mənfəət və ya zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaricolmalardan mənfəət və ya zərərlər mənfəət və zərər haqqında hesabatda əks etdirilir.

### **3.5. Qeyri-maddi aktivlər**

Cəmiyyətin qeyri-maddi aktivləri yoxdur.

### **3.6. Aktivlərin qiymətdən düşməsi**

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya

## 31.12.2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyərinin olmamasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivlərin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyər;
- (b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

### **3.7. Investisiyalar**

Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

- Ədalətli dəyərin dəyişməsi mənfəət və zərər hesabında əks etdirilən maliyyə aktivləri;
- Borc vəsaitləri və debitor borcları,
- Investisiyalar;
- Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

#### *(a) Ədalətli dəyərin dəyişməsi mənfəət və zərər hesabında əks etdirilən maliyyə aktivləri*

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərin dəyişməsi mənfəət və zərər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

#### *(b) Borc vəsaitləri və debitor borcları*

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yararlanırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müddəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında "Debitor borcları" maddəsinin tərkibində əks etdirilmişlər.

#### *(c) Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar*

Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

#### *(d) Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri*

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

### **3.8. Ehtiyatlar**

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Maya dəyərində material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair

### 31.12.2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərində, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hədcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərər hesabından keçirilmiş zərərlər daxil edilir.

#### **3.9. Alıcılar və sifarişçilərin debitor borcları**

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervləri) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkündür və ya bütün debitor borclarının ödənilməsi mümkündür. Ehtiyatların (rezervlərin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyər arasındakı fərkdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərər haqqında hesabatda əks etdirilir.

#### **3.10. Pul vəsaitləri və onların ekvivalentləri**

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəgd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəgd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir. Mühəsibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

#### **3.11. Nizamnamə kapitalı**

Təsisçi payı kapital kimi təsnifləşdirilir.

#### **3.12. Kreditlər bə borclar**

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır.

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsiyon kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühəsibat balansının tərtib edilmə müddətində ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

#### **3.13. Mənfəət vergisi**

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeyd alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeyd alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeyd alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeyd alınır.

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifadə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühəsibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir

### ***31.12.2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər***

etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

#### **3.14. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)**

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

- Cəmiyyət keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə əənəvi öhdəliklər qəbul etmişdir;
- Ehtimallar vardır ki, bu öhdəliklərin səhmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
- Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablanıla bilər.

Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmır.

#### **3.15. Gəlirin tanınması**

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

##### *(a) Xidmətlərin göstərilməsindən gəlirlər*

Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcmindən sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

##### *(b) Faiz gəlirləri*

Faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.

##### *(c) Dividend gəlirləri*

Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

#### **3.16. İcarə**

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərər haqqında hesabatda əks etdirilir.

#### **3.17. Dividendlərin verilməsi**

Cəmiyyətin təsisçilərinə dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətin təsisçiləri tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

Hesabat dövründə Cəmiyyətin təsisçilərinə dividendlər elan edilməmiş və ödənilməmişdir.

### **4. Maliyyə risklərinin idarə edilməsi**

#### **4.1. Maliyyə risklərinin faktorları**

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinə minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hədcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

*(a) Bazar riski*

*(i) Valyuta riski*

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dolları, avro, Rus rublu və s.) dəyişməindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

*(ii) Qiymət riski*

Cəmiyyət göstərdiyi xidmətlər üzrə qiymət riskinə mübtəla deyildir. Analoji xidmətlər bazarında faktiki rəqabətin olmaması buna əsas verir.

*(b) Kredit riski*

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir.

*(c) Likvidlik riski*

Likvidlik riskinin ehtiyatlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət qədər həcmnin saxlanması, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxma biləcək disbalans hallarında operativ idarəetmə imkanlarını nəzərdə tutur.

*(d) Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına və ədalətli dəyərə təsiri riski*

Cəmiyyət faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməindən asılıdır.

**4.2. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları**

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirilməsindən asılıdır.

*(a) Ədalətli dəyərin hedcinqləşdirilməsi*

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birlikdə əks etdirilir.

*(b) Pul vəsaitləri axınının hedcinqləşdirilməsi*

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərər haqqında hesabatda əks etdirilir).

*(c) Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər*

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

**5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri**

Cəmiyyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:



## 31.12.2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

### 5.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

### 5.2. Binaların yenidən qiymətləndirilməsi

Cəmiyyətin balansında olan daşınmaz əmlak üçün yenidən qiymətləndirilmə aparılmamışdır.

### 5.3. Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə mürəz qalır.

## 6. Əsas vəsaitlər

	Binalar	Maşın və avadanlıq	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
01 yanvar 2021-ci il tarixinə ilkin dəyər	6 678,00	24 846,92	294 580,50	46 879,32	372 984,74
Yığılmış amortizasiya	902,20	9 638,78	128 878,98	16 876,55	156 296,51
01 yanvar 2021-ci il tarixinə balans dəyəri	5 775,80	15 208,14	165 701,52	30 002,77	216 688,23
Daxilolmalar			93 761,32		93 761,32
Xaricolmalar					0,00
Amortizasiya ayırmaları	404,30	3 372,53	64 865,71	6 000,56	74 643,10
Xaricolmalar üzrə yığılmış amortizasiya					0,00
31 dekabr 2021-ci il tarixinə balans dəyəri	5 371,50	11 835,61	194 597,13	24 002,21	235 806,45
31 dekabr 2021-ci il tarixinə ilkin dəyər	6 678,00	24 846,92	388 341,82	46 879,32	466 746,06
Yığılmış amortizasiya	1 306,50	13 011,31	193 744,69	22 877,11	230 939,61
31 dekabr 2021-ci il tarixinə balans dəyəri	5 371,50	11 835,61	194 597,13	24 002,21	235 806,45

## 7. Ehtiyatlar

	2022	2021
Mallar	4 174 929,62	5 680 577,27
Bitməmiş istehsal	11 825 309,97	11 825 309,97
<b>Cəmi:</b>	<b>16 000 239,59</b>	<b>17 505 887,24</b>

31.12.2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

**8. Debitor borcları**

	<b>2022</b>	<b>2021</b>
Alicılar və sifarişçilərin qısamüddətli debitor borcları	1 004 027,89	1 195 662,43
Büdcəyə qısamüddətli debitor borcları	0,00	694 015,65
Ödənilmiş Avanslar	185 845,17	279 958,74
<b>Cəmi:</b>	<b>1 189 873,06</b>	<b>2 169 636,82</b>

**9. Pul vəsaitləri və onların ekvivalentləri**

	<b>2022</b>	<b>2021</b>
Kassada pul vəsaitləri	0,00	2 346,97
Bank hesablarında pul vəsaitləri	52 045,22	132 780,49
Bank hesablarında pul vəsaitlərindən:		
· Milli valyutada bank hesabları	50 174,61	132 641,53
· Xarici valyutalarda bank hesabları	1 870,61	138,96

**10. Qısamüddətli aktivlər**

	<b>2022</b>	<b>2021</b>
Sair qısamüddətli aktivlər	11 240 453,34	11 528 853,34

**11. Uzunmüddətli aktivlər**

	<b>2022</b>	<b>2021</b>
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	7 852 440,00	7 852 440,00

**12. Vergi və digər məcburi ödənişlər üzrə öhdəliklər**

	<b>2022</b>	<b>2021</b>
Vergilər üzrə	170 856,51	0,00
Digər məcburi ödənişlər üzrə	15 745,29	0,00
<b>Cəmi:</b>	<b>186 601,80</b>	<b>0,00</b>

**13. Qısamüddətli kreditor borcları**

	<b>2022</b>	<b>2021</b>
Malgöndərən və podratçılara qısamüddətli kreditor borcları	1 258 073,12	1 182 690,76
Digər qısamüddətli kreditor borcları (alınmış avanslar)	68 397,60	53 368,71
Müxtəlif kreditorlara olan borc	32 292,71	8 843,86
Təsisçi ilə hesablaşma	19 173 208,63	16 297 807,31
<b>Cəmi:</b>	<b>20 531 972,06</b>	<b>17 42 710,64</b>

**31.12.2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər**

**14. Satış**

	<b>2022</b>
Əsas fəaliyyət üzrə gəlirlər	4 703 940,73
Əsas vəsait satışından	42 372,88
<b>Cəmi gəlirlər</b>	<b>4 746 313,61</b>

**15. Satışın maya dəyərinin elementləri**

	<b>2022</b>
Əmək haqqı və ona bərabər tutulan ödəmələr	113 879,69
Sosial sığorta haqları	21 991,76
Xammal və materiallar	3 473 247,41
İcarə haqqı	2 400,00
Bank xidməti üzrə xərclər	86 457,45
Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər	706 841,66
Maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya	27 118,64
Təqdim edilmiş əsas vəsaitin qalıq dəyəri	13 248,75
Nəqliyyat xərcləri	6 030,00
Sığorta fəaliyyəti üzrə xərclər	4 002,08
Digər xərclər	33 200,00
Əmlak vergisi	608,62
<b>Cəmi:</b>	<b>4 489 026,06</b>

**16. Ümumi Mənfəət (Zərər)**

	<b>2022</b>
Ümumi Mənfəət (Zərər)	257 287,55

**17. Mənfəət vergisi**

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

	<b>2022</b>
Cari mənfəət vergisi xərci	51 457,51

Beynəlxalq Maliyyə Hesabatları Standartlarına və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövriyyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsinə 20% qeyd alınır. Hazırkı maliyyə hesabatlarında təxirə salınmış vergi aktivləri və ya öhdəlikləri hesablanmamış və nəzərə alınmamışdır. Cəmiyyət hesabat ilini mənfəətlə başa vurmuşdur.

**18. Əlaqəli tərəflərlə əməliyyatlar**

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərələrdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

**19. Risklərin idarə edilməsi**

Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

***Kredit riski***

Cəmiyyətin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Cəmiyyətin pul depozitləri mötəbər maliyyə idarələrində yerləşdirilmişdir.

***Bazar riski***

Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqələr ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

***Faiz dərəcəsi riski***

Cəmiyyətin bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli marağ xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, marağ normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

**20. Hesabat tarixindən sonra baş vermiş hadisələr**

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hadisələr baş verməmişdir.

"MAKSİMUS" MMC-nin direktoru:



Gülməmmədov Muxtar Əsrəf oğlu

# Rəhbərliyin Məlumatları

## “MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Yücel Ortuğ

Bakı şəhəri

07.04.2023-cü il

Bu məktub maliyyə məlumatlarından ibarət maliyyə hesabatlarının, “MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatları barədə, həqiqi və ədalətli rəy təmin edilməsi məqsədilə “MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il üzrə apardığımız maliyyə hesabatlarının auditi ilə əlaqədar təqdim edilir. Bununla, biz Beynəlxalq Maliyyə Hesabatları Standartlarına müvafiq olaraq maliyyə hesabatlarının düzgün təqdim edilməsi üzrə məsuliyyətimizi təsdiq edirik. Eyni zamanda, biz aşağıda verilən məlumatlara cəmiyyət ilə bağlı məlumatların daxil edildiyini təsdiq edirik.

- Rəhbərlik və ya cəmiyyətin daxili nəzarətində əhəmiyyətli rola malik əməkdaşların aidiyyəti olduğu və ya maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərə bilən qanunsuzluqlar baş verməmişdir.
- Bütün mühasibat kitablarını və əlaqədar sənədləri Sizə təqdim edirik.
- Maliyyə hesabatlarında səhvlər, o cümlədən əhəmiyyətli səhvlər yoxdur.
- Cəmiyyət yerinə yetirməmə hallarında maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək müqavilənin bütün aspektlərini yerinə yetirmişdir. Tələblərin yerinə yetirilməməsi hallarında maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərə biləcək tənzimləyici orqanların tələblərinin yerinə yetirilməməsi hallarına yol verilməmişdir.
- Maliyyə hesabatlarında əks olunan aktivlərin və passivlərin təsnifatı və ya dəyərini əhəmiyyətli dərəcədə dəyişə bilən planlarımız və ya niyyətimiz yoxdur.
- Hər hansı inventarın həddən artıq istifadəsi və ya köhnəlməsinə səbəb olan digər plan və ya niyyətimiz yoxdur və heç bir inventar xalis real dəyərindən artıq məbləğdə göstərilmişdir.
- Cəmiyyətin bütün aktivlərə hüququ vardır və Cəmiyyətin aktivləri üzərində həbs qoyma və ya girov hüququ yoxdur.
- Həm potensial, həm də faktiki olmaqla bütün öhdəliklər müvafiq qaydada qeydə alınmışdır.
- Maliyyə hesabatlarında dövrün sonunadək düzəlişlərin aparılmasını tələb edən heç bir sonrakı hadisə baş verməmişdir.
- Mülkü iddia üzrə heç bir iddia qəbul edilməmişdir və ya qəbul edilməsi ehtimal edilmir.
- Nağd pul və ya investisiya hesablarımızdan heç birində rəsmi və ya qeyri-rəsmi təzminat üzrə sazişlər yoxdur.

“MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru:

Gülməmmədov M.Əş



## Audit Məktub-Tapşırığı

### “MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə:

Bakı şəhəri

07 aprel 2023-cü il

Siz bizdən “MAKSİMUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixinə təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini keçirməyi xahiş etmişsiniz. Hazırkı məktub əsasında auditin keçirilməsinə razılıq verdiyimizi və həmin tapşırığı qəbul etdiyimizi bildiririk. Audit maliyyə hesabatlarına dair rəyin bildirilməsi məqsədilə aparılacaqdır.

Audit prosesi Beynəlxalq Audit Standartlarına müvafiq aparılacaqdır. Standartlar audit prosesinin maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığını müəyyən etmək üçün əsaslı təminat əldə etmək məqsədilə planlaşdırılmasını və icrasını tələb edir. Bizim audit işimiz test əsasında yoxlamadan, hesablara və maliyyə hesabatlarını təmin edən sübutların əldə edilməsindən ibarət olacaqdır. Eyni zamanda, auditə rəhbərlik tərəfindən istifadə edilən uçot qaydalarının, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi daxildir.

Müəyyən mühasibat və daxili nəzarət sisteminin məhdudiyyətləri ilə birlikdə, auditin test mahiyyəti və bir sıra digər daxili məhdudiyyətlərinin olması səbəbi ilə əhəmiyyətli təhriflərin aşkar edilməməsi üzrə qaçılmaz risk mövcuddur.

Maliyyə hesabatları üzrə hesabatımıza əlavə olaraq, mühasibat uçotunda və daxili nəzarət sistemlərində diqqətimizi cəlb edən əhəmiyyətli nöqsanlara dair Sizi ayrıca məktubla təmin edəcəyik.

Nəzərinizə çatdırırıq ki, tələblərə cavab verən maliyyə hesabatlarının hazırlanma cavabdehliyi cəmiyyətin rəhbərliyinin üzərinə düşür. Bura müvafiq mühasibat qeydlərinin saxlanması, uçot siyasətinin seçilməsi və tətbiqi və eləcə də, cəmiyyətin aktivlərinin qorunması daxildir. Audit prosesinin bir hissəsi olaraq, biz rəhbərlikdən auditlə bağlı edilmiş təqdimata dair yazılı razılıq tələb edəcəyik.

Sizin işçi heyətinizlə əməkdaşlıq etməyə hazırıq və onların auditlə bağlı lazım olan bütün hesabatları, sənədləşmələri və sair məlumatı təmin edəcəklərinə inanırıq. Ödəniş haqqı tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən ediləcəkdir.

Hazırkı məktub ləğv edilməzsə, düzəlişlər aparılmazsa və ya başqası ilə əvəz edilməzsə gələcək illərdə etibarlı sayılır.

Maliyyə hesabatları auditinin təşkilinin sizin razılığınıza müvafiq olmasını təsdiq etmək üçün verilən məktuba əlavə edilən nüsxəni imzalamağınızı və geri qaytarmagınızı xahiş edirik.

Auditor

Cəmiyyətin rəhbəri



..... Seyidov E.S.



..... Gülməmmədov M.Ə.

**"Auditin planlaşdırılması" standartına 1 sayılı əlavə  
Auditin ümumi planı**

Sifarişçi təsərrüfat subyektinin adı	Ofis
Auditlə əhatə edilən dövr	2022-ci il
Auditin başlanma və sona çatdırılması vaxtı	07.04.2023-14.04.2023-cü il
Adam günlərinin (adam saatların) miqdarı	Adam günlərinin miqdarı-35; Adam saatların miqdarı-235
Auditor qrupunun rəhbəri	Seyidov Elnur Sabir oğlu
Auditor qrupunun tərkibi	Fətullayeva Sevil İmanqulu qızı Həsənov Çingiz Ələvsər oğlu Zeynalov Fuad Məhəmməd oğlu Seyid Səməra Elnur qızı

Sıra №-si	Planlaşdırılan işlərin növləri	İşlərin icra müddəti	İcraçı	Qeyd
1	Əsas vəsaitlərin reyestri (ilin əvvəlinə qalıq, ilin əvvəlinə yığılmış amortizasiya, il ərzində əlavələr, il ərzində hesablanmış amortizasiya, il ərzində silinmələr, il sonuna ilkin dəyər və il sonuna yığılmış amortizasiya göstərilməklə)	07.04.2023-14.04.2023	Fətullayeva Sevil İmanqulu qızı	
2	Pul və pul vəsaitlərinin banklar və kassa üzrə detallı açılışı (xarici valyutada olduğu təqdirdə həmin valyuta və məbləği göstərilməklə)	07.04.2023-14.04.2023	Fətullayeva Sevil İmanqulu qızı	
3	Bank çıxarışları 2022-ci il üçün	07.04.2023-14.04.2023	Həsənov Çingiz Ələvsər oğlu	
4	Kreditor borcların podratçılar üzrə siyahısı (xarici valyutada olduğu təqdirdə həmin valyuta və məbləği göstərilməklə)	07.04.2023-14.04.2023	Həsənov Çingiz Ələvsər oğlu	

5	Debitor borclarin müştərilər üzrə siyahısı (xarici valyutada olduğu təqdirdə həmin valyuta və məbləği göstərməklə)	07.04.2023-14.04.2023	Zeynalov Fuad Məhəmməd oğlu	
6	Elektron qaimə fakturalarının siyahısı	07.04.2023-14.04.2023	Həsənov Çingiz Ələvsər oğlu	
7	Kapitalda dəyişikliklər haqqında hesabat	07.04.2023-14.04.2023	Həsənov Çingiz Ələvsər oğlu	
8	Mənfəət və zərər haqqında hesabatı	07.04.2023-14.04.2023	Fətullayeva Sevil İmanqulu qızı	
9	Pul vəsaitlərinin hərəkəti hesabatı	07.04.2023-14.04.2023	Fətullayeva Sevil İmanqulu qızı	
10	Əmək haqqı hesablanma cədvəlləri 2022-ci il üçün	07.04.2023-14.04.2023	Seyid Səmrə Elnur qızı	
11	2022 ci ilin Mənfəət vergi bəyannaməsi (vergi məqsədi ilə gəlirdən çıxılan və çıxılmayan xərclərin açılışı)	07.04.2023-14.04.2023	Fətullayeva Sevil İmanqulu qızı	

**Auditor qrupunun rəhbəri**



**Seyidov Elnur Sabir oğlu**



**"Auditin planlaşdırılması" standartına 2 sayılı əlavə  
Audit proqramı**

Sifarişçi təsərrüfat subyektinin adı                      Ofis

Auditlə əhatə edilən dövr                                      2022-ci il

Auditin başlanma və sona çatdırılması vaxtı    07.04.2023-14.04.2023-cü il

Adam günlərinin  
(adam saatların) miqdarı                                      Adam günlərinin miqdarı-35;  
Adam saatların miqdarı-235

Auditor qrupunun rəhbəri                                      Seyidov Elnur Sabir oğlu

Auditor qrupunun tərkibi                                      Fətullayeva Sevil İmanqulu qızı  
Həsənov Çingiz Ələvsər oğlu  
Zeynalov Fuad Məhəmməd oğlu  
Seyid Səmrə Elnur qızı

Sıra №-si 1	Auditin bölmələri üzrə auditor proseduralarının siyahısı	Audit keçirilən dövr	İcraçı	Auditorun iş sənədləri	Qeyd
1	Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	2022-ci il	Fətullayeva Sevil İmanqulu qızı	Pul və pul vəsaitlərinin banklar və kassa üzrə detallı açılışı (xarici valyutada olduğu təqdirdə həmin valyuta və məbləği göstərilməklə)	
2	Mənfəət və zərər haqqında hesabat (xərclərin funksiyaları üzrə)	2022-ci il	Zeynalov Fuad Məhəmməd	Elektron qaimə fakturalarının siyahısı; Bank çıxarışları	
3	Kapitalda dəyişikliklər haqqında hesabat	2022-ci il	Mərdanova Rəhilə Səqrad qızı	Mənfəət vergisi hesablanan zaman tanınmamış gəlirlər və xərclər; Mülkiyyətçilərin kapital qoyuluşları; Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar	
4	Mühasibat balansı	2022-ci il	Həsənov Çingiz Ələvsər oğlu	2022 ci ilin Mənfəət vergi bəyannaməsi	

Auditor qrupunun rəhbəri



Seyidov Elnur Sabir oğlu

07 aprel 2023-cü il tarixli 007/23 sayılı müqaviləyə  
əsasən aparılmış auditin nəticəsinə dair auditorun  
yekun sənədlərinin

**TƏHVİL – QƏBUL AKTI**

Bakı şəhər

10.04.2023-cü il

Biz aşağıda imza edənlər:

İcraçı – Sərbəst Auditor Seyidov Elnur Sabir oğlu və Sifarişçi “MAKSİMUS”  
Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Gülməmmədov Muxtar Əsrəf oğlu bu  
aktı ona görə tərtib edirik ki, İcraçı tərəfindən 07 aprel 2023-cü il tarixli 007/23  
sayılı müqavilənin şərtlərinə uyğun olaraq audit aparılmışdır.

Auditin nəticələrinə görə sifarişçiyə müstəqil auditorun hesabatı təhvil  
verilmişdir.



**Təhvil aldı:**  
**Sifarişçi- Gülməmmədov M.Ə.**

